

# INNOVATION SERVICE PROVIDER

*Here is where your  
business begins*




# BİZNES İNKİŞAFI VƏ MARKETİNQ



Yeni biznesin yaradılması  
və mövcud biznesin  
inkışafı

## BİZNESİNİZİ YENİ UĞURLARA DOĞRU APARIRIQ



# XİDMƏTLƏRİMİZ

## 1. KÜTLƏVİ E-MAIL MARKETİNG

Ən sərfəli rəqəmsal kanallardan biri sayılan BULK EDM vasitəsi ilə 500 000 - ə qədər Azərbaycan əhəlisinə məlumatı çatdırmaq xidməti

## 2. KÜTLƏVİ SMS MARKETİNG

Ən effektiv rəqəmsal kanallardan biri sayılan BULK SMS vasitəsi ilə 3 500 000 - ə qədər Azərbaycan əhəlisinə məlumatı çatdırmaq xidməti

## 3. SEO OPTİMİZASIYA

Brend/xidmət/məhsulunuzu onlayn axtarış sistemlərinin birinci səhifələrinə çıxartmaq və "Organic" trafik ilə təmin etmək xidməti



# STRATEJİ BİZNES HƏLLƏRİ

Müasir biznesin ehtiyac, məqsəd və çağırışlarını nəzərə alaraq, biznesinizi daha çevik, daha dayanıqlı və daha mobil etmək, böyütmək, korporativ idarəetməni inkişaf etdirmək, müsbət müştəri təcrübənizi artırmaq, işçi qüvvənin məhsuldarlığını təmin etmək, daha qənaətli və səmərəli fəaliyyət göstərmək üçün çalışırıq.



## 4. GOOGLE SEARCH VƏ MEDIA REKLAM

Google: Ads, Analytics, AdSense - hesabların yaradılması, sazlanması; reklamların yaradılması; büdcələrin idarə olunması

## 5. SOSIAL MEDIALARDA REKLAMIN İDARƏ OLUNMASI

Facebook, Instagram, LinkedIn və YouTube - hesabların yaradılması, sazlanması; reklamların yaradılması; büdcələrin idarə olunması

## 6. VEB PORTALLARIN YARADILMASI

Texniki tapşırıqların yazılması, layihələrin sıfırdan aparılması, e-commerce portallarının yaradılması



# BRENDİN İMİCİ VƏ TANIDILMASI



Brendin yaradılması və inkişaf etdirilməsi; diferensiallaşma, fərqlilikləri üzə çıxarma, məhsulun bazarda önə çəkilməsi və aktual dəyərlərə uyğun olaraq istehlakçılarla uzunmüddətli ünsiyyət əsasında həyata keçirilməsi. Bir sözlə, istehlakçıların tələbatı olan məhsul və ya xidmət imici yaratmaq üçün həyata keçirilən ardıcıl tədbirləri edirik.

# XİDMƏTLƏRİMİZ

## 7. LOKAL SAYTLARDA BANNER VƏ MƏQƏLƏ

1news.az, trend.az, day.az, marja.az, tap.az, bina.az, turbo.az, haqqin.az, oxu.az, milli.az və s. saytlarda reklam

## 8. OUTDOOR REKLAM

Monitorlarda video reklam, avtobus dayanacaqlarında və billboardlarda çap reklamı

## 9. INDOOR REKLAM

Avtobuslarda, universitetlərdə, metroda video və çap reklam





# RƏQƏMSALLAŞDIRMA VƏ BİZNESİN AVTOMATLAŞDIRILMASI

Biznes proseslərinin ERP, CRM və LMS sistemləri vasitəsi ilə avtomatlaşdırılması: məlumatların və kommunikasiyaların dəqiqliyini üstün səviyyəyə çatdırır; təkrarlanan işlərin sıxıntısını aradan qaldırır; informasiya mübadiləsi ilə bağlı prosesləri sürətləndirir; müştərilərə təqdim edilən xidmətləri genişləndirmə üçün həlləri təklif edirik.



## 10. KORPORATİV POÇT QUTULARININ YARADILMASI


"ad.soyad@sirketin-adi.az" tipli, brend imicini yüksəltmək məqsədi ilə elektron poçt qutularının yaradılması xidməti

## 11. BAZAR ARAŞDIRMASI

Biznes üçün qarşıya qoyulan suallara obyektiv və real rəqəmlərə əsaslanmış cavablar, araşdırmalar və hesabatlar xidməti

## 12. BİZNESİN RƏQƏMSALLAŞMASI

Biznes prosesslərin müasir standartlara uyğun olaraq yazılması və tətbiqi



# MARKETİNG VƏ PR



Biz, biznes planların yazılması; marketing siyasətinin və strateji planlamanın hazırlanması; satış planlamasının və strukturunun hazırlanması; yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflərin hazırlanması; müştəri bazasının qurulması və müştərilərlə münasibətlərin idarəetmə strukturunun qurulması (CRM) ilə yanaşı PR strategiyasının hazırlanması və icrası; PR üzrə konsultasiyalar və audit xidmətləri icra edirik

## 13. BİZNES PROSESSLƏRİN İDARƏ OLUNMASI


Cari biznes proseslərin auditi, düzəlişi, krizis menecment və işçi heyətinin yenidən qurulması, təlimləri

## 14. CRM, ERP, LMS, CMS PROQRAM TƏMİNATI

Şirkət daxili, o cümlədən intranet və tətbiqlərin, landing page-lərin, elektron kommersiya saytlarının yazılması və yenidən qurulması

## 15. LOKAL VƏ BEYNƏLXALQ SERM

“Search Engine Reputation Management” - rəqəmsal dünyada brendin reputasiya və imicinin idarə olunması



# BAZAR ARAŞDIRMASI

Bazar araşdırması, rəqabət şəraitində bazar davranışı üçün strategiya və taktikalar hazırlamaq; bazarın keyfiyyət və kəmiyyət təhlili, bazarın potensial ölçüsünü müəyyənləşdirmək, məhsul və xidmətlərə mövcud tələbatı, rəqabət səviyyəsini və rəqabət mühitinin xüsusiyyətlərini öyrənməsi kimi xidmətləri təklif edirik.



Hər bir xidmət barədə ətraflı  
məlumat və ya qiymət təklifi almaq  
üçün bizə müraciət edin:

[corporate@innserpro.com](mailto:corporate@innserpro.com)



**TƏŞƏKKÜR EDİRİK**

